

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
Q Ə R A R I**

Bakı şəhəri

№ 255/1

10 oktyabr 2014-cü il

**«Auditor fəaliyyəti haqqında» Azərbaycan Respublikasının
qanun layihəsi barədə**

«Azərbaycan Respublikasında Auditor Xidmətinin İnkişaf Konsepsiyası»nın (2012-2020-ci illər) I fəslinin 1-ci bəndinin və Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2013-cü il 19 dekabr tarixli 248/1 sayılı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının 2014-2016-cı illər üzrə iş planının 1.2.1-ci bəndinin icrası ilə əlaqədar qanun layihəsini müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. «Azərbaycan Respublikasında Auditor Xidmətinin İnkişaf Konsepsiyası»nın I fəslinin 1-ci bəndinin və Azərbaycan Respublikası Auditorlar Palatasının 2014-2016-cı illər üzrə iş planının 1.2.1-ci bəndinin icrası ilə əlaqədar, 2014-cü il 14-15 may tarixlərində keçirilmiş «Müasir şəraitdə audit qanunvericiliyi» mövzusunda beynəlxalq elmi-praktik simpoziumun və müvafiq işçi qrupunun təklif və tövsiyələri nəzərə alınmaqla hazırlanmış «Auditor fəaliyyəti haqqında» qanun layihəsi irad və təkliflər nəzərə alınmaqla ictimai müzakirəyə çıxarılmaq üçün tövsiyyə edilsin.

2. Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova və Auditorlar Palatasının Qanunvericilik və hüquqi məsələlər üzrə Komitəsinin sədri E.İbrahimova tapşırılsın ki, bir həftə ərzində Şura iclasında müzakirə zamanı göstərilmiş irad və təkliflərin «Auditor fəaliyyəti haqqında» qanun layihəsində nəzərə alınmasını təmin etsinlər.

3. Auditorlar Palatası sədrinin müşaviri S.Məmmədşadəyev tapşırılsın ki, on gün müddətində:

- «Auditor fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanun layihəsinin ictimai müzakirəyə çıxarılması ilə əlaqədar layihənin Auditorlar Palatasının saytında yerləşdirilməsini təmin etsin;

- Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş «İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə»yə müvafiq olaraq qanun layihəsinin razılaşdırılması üçün müvafiq qurumlara təqdim edilməsini həll etsin;

- Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 509 nömrəli Fərmanınının 3.3-cü və 4.2-ci bəndlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə qanun layihəsinin İqtisadiyyat və Sənaye Nazirliyinin İcazələr elektron portalının «Sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri» bölməsində yerləşdirilməsi üçün elektron daşıyıcıda həmin nazirliyə təqdim olunmasını təmin etsin.

4. Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova tapşırılsın ki, Auditorlar Palatasının Qanunvericilik və hüquqi məsələlər üzrə Komitəsi (E.İbrahimov) və Auditorlar Palatası sədrinin 2014-cü il 26 may tarixli 1/9 sayılı «Auditor fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanun layihəsi üzərində işlərin yekunlaşması barədə Sərəncamı ilə yaradılmış Redaksiya Şurası ilə birlikdə iki ay müddətində «Auditor fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanun layihəsinə dair müvafiq qurumlardan və ictimai müzakirə zamanı daxil olmuş rəy və təkliflərin qanun layihəsinin hazırlanması məqsədilə baxılmasını təmin etsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV